

# Türküstan



[www.turkustan.az](http://www.turkustan.az)



## Dilqəm ƏHMƏD

gəzur Qarabağ vilayətinin bir qəzasıdır. Qarabağ istər tarixən, istərsə də əhalisinin əksəriyyəti etibarı ilə Azərbaycanın ayrılmaz bir hissəsidir. Vaxtılı Qarabağ müstəqil bir xanlıq olaraq

yaşamış və hətta Osmanlı dövləti ilə siyasi münasibətlər də qurmuşdur. Hicri XIII əsrin əvvəllərində Qarabağ hökməndə İbrahimxəlil xan İstanbulda Mirzə Əli Məhəmməd ağa namında bir zatı səfir olaraq göndərmişdi. Qarabağ xanlığı rus istilasına qədər davam et-

16 noyabr 1919-cu il, Qafqaz İsləm Ordusunun komandanı Nuri paşa İran yolu ilə Şuşaya gəlir. İki gün burada Qarabağın hərbi valisi Xosrov bəy Sultanovun qonağı olur. Nuri paşa Xosrov bəylə birgə Xankəndinə yola düşür. Xankəndidə qurulan hərbi şurada Zəngəzur məsəlesi müzakirə edilir. Bir neçə gün Xankəndidə qalan Nuri paşa Bakıya qaydır. Aynın 19-da türk zabitləri Şuşadan Zəngəzura keçirlər...

Bu bilgiler Osmanlıda çıxan "Sabah" qəzetindəki (sayı 10777, 17.11.1919) "Nuri paşa Qafqazda" adlı məqaləndən dir. Həmin dövrdə Osmanlı mətbuatı Ermənistanın Zə-

Azərbaycan Cümhuriyyəti indiyə qədər həmisi sülh-pərvər bir siyaset təqib etmişdir".

O dövrdə Cümhuriyyət hökuməti Zəngəzur məsələsində qətiyyətli mövqə tutmuşdu. Təsadüfi deyil ki, özünü bölgənin ağalarından hesab edən Amerika təmsilçisi Haskel də Zəngəzurun Azərbaycanın olduğunu hesab edirdi. Nəsib bəy hökuməti də Cümhuriyyətin işgalinə qədər Qarabağ və onun bir hissəsi olan Zəngəzur məsələsində qətiyyətlə dayandılar, bölgədəki erməni fitnəsinə qarşı mübarizə apardılar. Buna görə də Üzeyir bəy "Azərbaycan" qəzetiində "Ermənistan və Azərbaycan münasibəti" adlı məqaləsində yazır: "Zəngəzur məsəlesi" zəfər ermənilər tərəfindən meydana çıxarılmış olan "Qarabağ məsəlesi"nin mabədidir... Zəngəzur Qarabağın bir hissəsi və Qarabağı təşkil edən dörd uyezdən biridir.

olan "Qarabağ məsəlesi"nin mabədidir... Zəngəzur Qarabağın bir hissəsi və Qarabağı təşkil edən dörd uyezdən biridir. Zəngəzursuz Qarabağ Qarabağ ola bilməz".

Amma təessüf ki, Rusyanın Azərbaycanı işgalindən sonra ölkəmizdə qurulan oyuncaq hökumət qısa zamanda Cümhuriyyətin bütün əziyyətlərini həder etdiler. Belə ki, ermənilərin

Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın - kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyəti nə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərək elan edir ki, bundan sonra heç bir ərazi məsəlesi əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola biləməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi sovet Ermənistanının bələdli hissəsidir; Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz məqəddəratını təyin etmə hüququ verilir. Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanının qoşunları buradan çıxarılır".

Sonrakı müddətdə Qarabağda muxtar vilayət qurulسا da, faktiki bu da bölgəyə rusların qoyduğu bombalardan biri idi ki, 1988-ci ilde partladı.

Şübhəsiz ki, tarixi sorğulamaq, Nərimanovun addimlarını teftiş etmək bu gün anlamsızdır. Amma ozamankı tarixi

# Xankəndidə Zəngəzur məsəlesi

O dövrdə Cümhuriyyət hökuməti Zəngəzur məsələsində qətiyyətli mövqə tutmuşdu. Təsadüfi deyil ki, özünü bölgənin ağalarından hesab edən Amerika təmsilçisi Haskel də Zəngəzurun Azərbaycanın olduğunu hesab edirdi. Nəsib bəy hökuməti də Cümhuriyyətin işgalinə qədər Qarabağ və onun bir hissəsi olan Zəngəzur məsələsində qətiyyətlə dayandılar, bölgədəki erməni fitnəsinə qarşı mübarizə apardılar. Buna görə də Üzeyir bəy "Azərbaycan" qəzetiində "Ermənistan və Azərbaycan münasibəti" adlı məqaləsində yazır: "Zəngəzur məsəlesi" zəfər ermənilər tərəfindən meydana çıxarılmış olan "Qarabağ məsəlesi"nin mabədidir... Zəngəzur Qarabağın bir hissəsi və Qarabağı təşkil edən dörd uyezdən biridir.


Zəngəzursuz Qarabağ ola bilməz".

riyyətin işgalinə qədər Qarabağ və onun bir hissəsi olan Zəngəzur məsələsində qətiyyətlə dayandılar, bölgədəki erməni fitnəsinə qarşı mübarizə apardılar. Buna görə də Üzeyir bəy "Azərbaycan" qəzetiində "Ermənistan və Azərbaycan münasibəti" adlı məqaləsində yazır: "Zəngəzur məsəlesi" zəfər ermənilər tərəfindən meydana çıxarılmış

teləbləri qarşısında tab gətirə bilməyə Nəriman Nərimanov Nərimanov Bakı Sovetinin 1920-ci il dekabrın 1-də Dövlət Teatrında keçirilən təntənəli iclasında etdiyi nitqində Zəngəzur və Naxçıvanın Ermənistana güzəştə gedildiyini, Qarabağda isə ermənilər üçün tam muxtariyyət yaradılacağını bildirdi. Elan edilən bəyanatda deyilirdi: "Sovet

gedişat buna səbəb oldusa, bugünkü tarixi gedışat tamam başqa cür ola bilər. Haqsız yerə qurulan sərhədlər bir gün dağılmağa möhtacdır. O zaman isə biz hazır olmalı, Qarabağın tarixi hissəsini ona qaytarmalıyıq.

Gün gələcək, Nuri paşa ilə Xosrov bəy kimi Xankəndidə Zəngəzur məsələsini müzakirə edəcəyik.



gəzur iddiasına qarşı Azərbaycanın yanında olub. Məsələn, "Tasviri-Eşkar" qəzetiində 27 noyabr 1919-cu il tarixli sayında dərc edilmiş məqalənin başlığı belə idi: "Zəngəzur məsələsində Azərbaycan-Ermənistan ixtilafi: Haqq azərbaycanlılarının tərefində".

Məqalədə Parisdə Bakıya qayıdan azərbaycanlı siyasetçidən İstanbulda bu mövzuda müsahibe də alınıb. Böyük ehtimal bu şəxs Paris Sülh Konfransından Bakıya qayıdan Məhəmmədhəsən Hacınskiyidir.

O, türk müxbirə Zəngəzur haqqında belə danışır: "Zə-

mişdir. Biz azərbaycanlılar Zəngəzurun Azərbaycandan ayrılmاسını heç bir zaman təsvvür etmədik və edə bilmərik də. Mütarəkədən sonra Qafqazdakı ingilis komandanı da Zəngəzur məsələsində bizim haqqımızı təslim etmişdir".

Siyasetçi ardınca türk müxbirə ingilis komandanlığının Xosrov bəyin Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir uyezdlerinə hərbi vali təyin edildiyini xatırladaraq deyib: "Görürsün ki, Zəngəzur bizimdir. Azərbaycan əsgərinin Zəngəzura təcavüz etməsi məsəlesi isə doğru deyil.

**Oxu, oxut, abune ol!**